

## **ETIKA MƏCƏLLƏSİ**

### **GİRIS**

Daxili Auditorlar Instituto Etika Məcəlləsinin məqsədi daxili auditor pesəsinin etik standartlarını müəyyən etməkdir.

*Daxili audit müəssisə və təskilatin fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmis müstəqil və obyektiv təminat və məsləhətlərin verilməsi üzrə fəaliyyətdir. Daxili audit risklərin idarə olunması, nəzarət və korporativ idarəetmə sisteminin qiymətləndirilməsinə və səmərəliliyinin yüksəldilməsinə sistemli və ardıcıl yanasmadan istifadə etməklə, qarsıya qoyulmuş məqsədlərə nail olmaqda müəssisə və təskilata kömək edir.*

Əsasında risklərin idarə edilməsi, nəzarət və korporativ idarəetmə sahəsində obyektiv təminatlar verilməsinə inam dayanan daxili auditor pesəsi üçün *Etika Məcəlləsi* çox vacib və zəruridir. Institutun Etika Məcəlləsinin təsiri daxili auditin tərifi çərçivəsindən kənara çıxır və iki mühüm komponenti əhatə edir:

1. Daxili auditin pesə və təcrübəsinə aid olan prinsipləri;
2. Daxili auditorların davranış normalarını müəyyənləşdirən Davranış Qaydalarını. Bu Qaydalar praktikada pesə prinsiplərinin sərhinə və tətbiqinə kömək edir və daxili auditor üçün etik rəhbər göstərislər kimi nəzərdə tutulmusdur.

Institutun *Etika Məcəlləsi*, «Beynəlxalq Pesə təcrübəsinin konseptual əsasları» və Institut tərəfindən nəşr etdirilmiş digər qaydalarla birlikdə, daxili auditorlar üçün rəhbər göstərislərdir. "Daxili auditorlar" anlayışı altında Institutun üzvləri, Institutun pesə sertifikatlarının sahibləri və ya sertifikat almaga namizəd olanlar və daxili auditor pesəsinin tərifi çərçivəsində müvafiq xidmətləri göstərən səxslər basa düşülür.

### **Fəaliyyət dairəsi və tətbiqi**

Bu Etika Məcəlləsi daxili audit xidmətləri göstərən səxslərə və müəssisələrə samil edilir.

Institutun üzvləri və pesə sertifikatlarının sahibləri və ya sertifikat almaga namizəd olanlar tərəfindən Etika Məcəlləsinin pozulmasını Institut özünün Nizamnaməsinə və «Inzibati qaydalar»na uyğun olaraq qiymətləndirəcək və münasibət bildirəcəkdir. Konkret davranış halinin Davranış Qaydalarında eks olunmaması həmin davranışın halinin məqbul sayılmayacagını istisna etmir və buna görə Institutun üzvləri, sertifikat sahibləri və ya sertifikat almaga namizəd olanlar inzibati cəzaya cəlb edilə bilərlər.

## **Prinsiplər**

Daxili auditorlar asagidaki prinsipləri rəhbər tutmalidirlər:

### **1. Düzgünlük**

Daxili auditorun düzgünlüyü onun fikrinə olan inamin əsaslandığı bünövrədir.

### **2. Obyektivlik**

Daxili auditorlar audit obyekti haqqında məlumatların toplanması, qiymətləndirilməsi və ötürülməsi prosesində ən yüksək pesə obyektivliyi nümayis etdirirlər. Daxili auditorlar isə aidiyyati olan bütün halları düşünülmüş səkildə qiymətləndirir və mülahizələrində seksiz maraqlarının və ya digər səxslərin maraqlarının təsirinə məruz qalmırlar.

### **3. Məxfilik**

Daxili auditorlar özlərinin fəaliyyəti prosesində aldiqları məlumatın mülkiyyət hüququna hörmətlə yanasırmışdır və məlumatın açıqlanmasının hüquqi və ya pesə vəzifələrindən irəli gəldiyi hallar istisna olmaqla, müvafiq səlahiyyətləri olmadan belə məlumatı açıqlamırlar.

### **4. Pesəkar səristəlilik**

Daxili auditorlar daxili audit xidmətlərinin göstərilməsi üçün lazım olan bilikləri, vərdisləri və təcrübəni tətbiq edirlər.

## **Davranış qaydaları**

### **1. Düzgünlük**

Daxili auditorlar:

1.1. İsin icrası zamanı doğru, vicdanlı və məsuliyyətli olmalıdır;

1.2. Qanun çərçivəsində hərəkət etməli və qanun və ya pesə standartları tələb etdikdə, müvafiq məlumatı açıqlamalıdır;

1.3. Daxili auditor pesəsini və ya müəssisə və təskilatını gözdən salan aksiya və ya hərəkətlərdə süurlu surətdə istirak etməlidirlər;

1.4. Müəssisə və təskilatinin hüquqi və etik cəhətdən düzgün olan məqsədlərinə hörmət etməli və onlara nail olunmasına töhfə verməlidirlər.

## **2. *Obyektivlik***

Daxili auditorlar:

2.1. Onların qərəzsizliyinə zərər yetirə bilən və ya zərər yetirən kimi qəbul olunan hər hansı bir fəaliyyətdə istirak etməməlidirlər. Bu, həmçinin müəssisə və təskilatin maraqlarına zidd ola bilən fəaliyyət və münasibətlərə aiddir;

2.2. Onların pesəkar qərarlarına zərər yetirə bilən və ya zərər yetirən kimi qəbul olunan heç bir hədiyyəni qəbul etməməlidirlər;

2.3. Onlara məlum olan və audit obyekti barədə hesabatda göstərilmədikdə, hesabati təhrif edə bilən bütün maddi faktları açıqlamalidirlər.

## **3. *Məxfilik***

Daxili auditorlar:

3.1. Vəzifələrinin icrası gedisində əldə etdikləri məlumatların istifadəsi və mühafizəsində agilla hərəkət etməlidirlər;

3.2. Məlumatlardan səxsi mənafeləri naminə və ya qanuna zidd, yaxud müəssisə və təskilatinin hüquqi və etik cəhətdən doğru olan məqsədlərinə zərər yetirə biləcək səkildə istifadə etməməlidirlər.

## **4. *Pesəkar səristəlilik***

Daxili auditorlar:

4.1. Yalnız yerinə yetirilməsi üçün bilik, vərdis və təcrübələrinin yetərli olduğu tapsırıqların icrasında istirak etməlidirlər;

4.2. Daxili audit xidmətlərini «Daxili Auditin Pesə Təcrübəsi üzrə Beynəlxalq Standartlar»a uyğun həyata keçirməlidirlər;

4.3. Pesə ustaliqlarını, habelə göstərilən xidmətlərin keyfiyyətini müntəzəm olaraq yüksəltməlidirlər.